

**“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika
müsabiqəsinin əsasnaməsi**

I. Ümumi müddəalar

Bu Əsasnamə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə daha geniş cəlb olunması, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili qaydalarını müəyyən edir.

II. Müsabiqənin təşkili və keçirilmə qaydaları

2.1. Müsabiqənin təşkilinə ümumi rəhbərlik Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

2.2. Müsabiqədə ümumtəhsil və internat məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnek üzvləri iştirak edir:

2.3. Müsabiqə 2 mərhələdə keçirilir.

2.4. Müsabiqənin I mərhələsi - rayon (şəhər) mərhələsi 2016-cı ilin oktyabr ayında keçiriləcəkdir.

2.5. Müsabiqə aşağıdakı incəsənət növləri üzrə keçirilir:

I. Dekorativ tətbiqi sənət – bədii tikmə, makrame, toxuma, xalçaçılıq, yumşaq oyuncaq, ağac üzərində oyma, keramika, şəbəkə, vitraj (şüşə üzərində təsvir), kəlağayı, aplikasiya, oriqami, misgərlik (metal üzərində cızma və döymə), muncuqlardan, müxtəlif təbiət nümunələrindən (bitki, tum, balıqqulağı) kompozisiya və ikebanaların hazırlanması.

II. Dizayn – geyim, nəqliyyat vasitələri, interyer və eksteryer dizaynı nümunələrinin, hər hansı bir məhsulun əmtəə nişanının hazırlanması.

Qeyd: İştirakçılar yuxarıda göstərilən növlərdən yalnız biri üzrə müsabiqədə iştirak edə bilər.

2.6. Müsabiqənin I mərhələsində incəsənətin qeyd olunan növləri üzrə I və II yerə layiq görülən işlər respublika mərhələsində iştirak etmək hüququ qazanır. Qalib işlər 19 - 21 oktyabr 2016-cı il tarixində Estetik Tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasına (ünvan: Azadlıq prospekti 16/21) təqdim edilməlidir.

2.7. Təqdim olunan işlərə çap olunmuş formada tərtibata xələl gətirmədən etikətlər yapışdırılmalıdır. Etiketdə şagirdin adı, soyadı, atasının adı, yaşı, təhsil aldığı müəssisə, məşğul olduğu dərəcənin adı, təqdim etdiyi işin növü və adı yazılmalıdır. Etiket 5x10 sm ölçüdə olmalı, üzərində şagirdin adı, soyadı, atasının adı, yaşı, təhsil aldığı təhsil müəssisəsi, məşğul olduğu dərəcənin adı, təqdim etdiyi iş haqqında məlumatlar Arial şrifti ilə 14 ölçüdə yazılmalıdır.

2.8. Müsəbiqənin I mərhələsinin qalibləri müvafiq təhsil şöbələri (idarələri), internat məktəbləri, Nazirliyin birbaşa tabeliyində olan məktəb və liseylər və yaradıcılıq mərkəzlərində yaradılmış münəsilflər heyəti tərəfindən müəyyən edilir.

2.9. Müsəbiqənin II mərhələsinin - respublika mərhələsinin qalibi olmuş iştirakçıların və onları müşayiət edəcək nümayəndənin ezamiyyə xərcləri rayon (şəhər) təhsil şöbələri (idarələri) və internat məktəbləri tərəfindən ödənilir.

III. Qaliblərin mükafatlandırılması

3.1. Müsəbiqənin I mərhələsində hər növ üzrə I, II və III yerləri tutan iştirakçılar müvafiq rayon (şəhər) təhsil şöbələri (idarələri), Nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələri və internat məktəbləri tərəfindən mükafatlandırılır.

3.2. Respublika mərhələsində hər növ üzrə müvafiq olaraq I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılır.